

# Virtual aləmi real aləm kimi qəbul edən uşaqlar

**“Rəqəmsal nəsl” və ya  
“dövrün tələbi” deyib yan keçək, yoxsa...**

**“Uşağımı tətil günlərində kompüterin olmadığı kəndə - nənəsinin yanında göndərə bilmirəm. O, saatlarla internetdə oynayır!”** Valideynlərin əksəriyyəti, xüsusən tətil günlərində qarşılaşdıqları problemin həllində çətinlik çəkirər. Onlar gününü saatlarla televizorun və ya kompüterin karşısındakı keçirən uşaqları alışdıqları aləmdən qopara bilmirlər.

Elə bu günlərdə “Kaspersky Lab” şirkətinin uşaqların Yeni il bayramı tətilində asudə vaxtlarını necə keçirmələri ile bağlı mətbuatda yer alan araşdırması da valideynlərin gileyi ilə üst-üstə düşür.

Şirkətin araşdırmasına görə, Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə müsiqiye qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına əsasən, dekabrın sonunda yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına, uşaqların internetdəki bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striming xidmetlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər. Böyükən nəslin internet-kommunikasiyalara olan marağın da dəyişməz olaraq, yüksək qalır. Belə ki, sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” üstünlük təşkil edir. Həmçinin uşaqlar şəbəkədə multimedia əyləncələri və kompüter oyunlarına da çox vaxt ayıırlar. Şirkətin mütəxəssislərinin hesablamalarına görə, həmin mündət ərzində Azərbaycanda uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib.

Bir qədər az, lakin nəzərəçarpacaq dərəcədə feallıqla, uşaqlar onlayn alış-verişlə meşğul olublar - elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükənlərinə və universal alış-veriş saytlarına da vaxt ayıırlar. Bununla yanaşı, uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıblar. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlə rəider mövqedə olub. Qiş tətili ərzində uşaqlar tərəfindən arzuolunmaz saytlara, əsasən də pornoqrafiya məzmunlu resurslara 6%-lik daxil olma cəhdini də qeydə alınb. Gənc istifadəçilərin daxil olduqları saytların yalnız 4%-i xəbər saytları olub.

“Kaspersky Lab” şirkətinin məzmun analizi üzrə eksperti Anna Larkina deyib: “Müasir uşaqlar özlərini internetdə təbii və sərbəst hiss edirlər - bu, onlar üçün real aləm kimi gerçəkdir. Bu

səbəbdən onların şəbəkədə çox vaxt keçirmələri və istədiklərini etmələri heç də təəccübüldür. Ünsiyət qurmaq, müsiqiye qulaq asmaq, alış-veriş etmək. Buna görə, valideynlər və ya digər böyükələr, məsələn, müəllimlər, uşaqları internetdə müxtəlif təhlükələrdən müdafiəyə diqqətlə yanaşmalıdır. Lakin yalnız müdafiə həllinin quraşdırılması ilə problemi aradan qaldırmak mümkün deyil. Əlbəttə, texnologiyalar uşağı bir çox kibertəhdid-dən müdafiə edəcək. Amma uşaqlara internetdə təhlükəsiz davranışın, təhlükələri müəyyənləşdirməyi və onlardan yan keçməyi öyrətmək olduqca vacibdir. Uşaqların internetdə nəyin axtardıqlarını və onların hansı məzmunla rastlaşdığını dərk etmek, bu məsələdə kömək edəcək”.

Ekspertlərin, məktəblilərin asudə vaxtlarının necə keçirilməsi üçün hazırlanmışa da, tövsiyələri yox deyil. Onlar məktəbliləri, xüsusən tətil günlərində internetdən qoparmaq üçün valideynlərə övladları ilə daha çox vaxt keçirməyi, onları nəzarətsiz qoymamağı, uşaqları üçün müəyyən kurslarda təşkil olunmalıdır:

## “BİZDƏ İMKANLAR O QƏDƏR DƏ ÇOX DEYİL”

**Təhsil üzrə ekspert Asif Cahangirov** hesab edir ki, uşaqların tətil günlərində müəllimlər, onlar üçün hansısa məşğuliyyətlər düşünləndirilərlər. Məsələn, şagirdlərin tətil günlərində boş qalmamaları, inkişafçıları, asudə vaxtlarının təşkili üçün müəyyən tədbirlər nəzərdə tutulmalıdır:



Məlumatlar “Kaspersky Lab”ın uşaqların onlayn-təhlükəsizliyi üçün program təminatının müdafiə komponentlərinin anonim statistikasına əsaslanır. Azərbaycan üzrə təqdim olunmuş bütün göstəricilər 2018-ci ilin dekabrın 22-dən 2019-cu ilin yanvarın 4-dək əldə edilib.

Təessüf ki, şirkətin araşdırmları bugünkü gerçəkliliyi dolğunluqla eks etdirir. Bütün yaş qrupları üzrə məktəblilər tətil günlərində boşluqdan əziyyət çəkirər. Razılışaq ki, müxtəlif səbəblərdən, ailələrin hamısı öz övladlarının məşğuliyyətini təmin etməyə hazır deyil. Kimsə övladını xaricə və ya ölkə daxilinə səyahətə çıxara bilərsə, bir başqasının bəzən zooparka bilet almağa maddi imkanı çatmır. Üstəlik, uşaqların təhsil aldığı nə təhsil məssisəsinin, nə də vətəndaş cəmiyyətinin uşaqlara yönəlik proqramları var. Dörd divarın arasına siğınan uşaqlar, nəticədə virtual aləmin aludəcisinə çevirilir, istədikləri dünyani orada axtarırlar. Valideynlərin isə onları virtual aləmdən qoparmaq üçün apardığı mübarizə isə yalnız bundan sonra başlayır. Belədə valideyn, həmçinin uşağının “bəs nə ilə məşğul olur?” haqlı suali ilə üz-üzə qalır.

“SSRİ dövründə tətillərlə bağlı hər bir məktəbin xüsusi iş planı olurdu. Müxtəlif yaş qrupları üzrə həmin plan əsasında tədbirlər həyata keçirilirdi. Dövlət bayramları istisna olmaqla, şagirdlərin tətili günlərində müəllimlər işə çıxır və şagirdlər üçün proqramlar həyata keçirildilər. Bu proqramlar sırf şagirdlərin asudə vaxtlarının təşkiline hesablanırdı. Təessüf ki, bütün bunlar sovet dövründə idi. İndi isə tətil günlərində tədbirlər nadir hallarda həyata keçirilir. Çünkü şagirdlərin asudə vaxtlarının mənali keçməsi üçün bizdə imkanlar o qədər də çox deyil”. Ekspert sovet dövründə tətil günlərində məktəblilərin teatra, kinoya, muzeylərə, zooparka, sirkə və s. əyləncə məkanlarının getdiklərini xatırlayır: “Təessüf ki, indi bu cür məkanlara uşaqlar üçün dəvətlər mütəmadi təşkil olunmur. Uşaq isə yaşından asılı olmayaraq, başını qatmaq üçün vasitə axtarır”.

## GÜNDƏLİK REJİMLƏRİ DÜZGÜN QURULSA...

Psixoloqlar məsələyə münasibəti ünsiyətlə əlaqələndirirlər. Belə ki, əgər

uşağı ünsiyəti zəifdirse, o, virtual aləmə meyl edir. **Psixoloq Narinc Rüstemov**un fikrincə, uşaqların asudə vaxtının təşkili valideynlər üçün vacib mövzudur. Belə ki, valideynlər tətil günlərində bu haqda ciddi düşünməlidirlər: “Məlumdur ki, dərs günlərində valideyn bütün gününü uşağının yanında keçirə bilmir. Əger biz bunu onlardan tələb etsək, bu, utopiya olar. Ancaq tətil günlərində onların asudə vaxtının səmərəli təşkili üçün valideyn önce öz uşağına maraq dairəsini müəyyənləşdirməli, onun yaşını nəzərə almmalıdır. Yeniyetmə yaşılı uşaqlar asudə vaxtlarını passiv şəkildə keçirməyi xoşlayırlar. Onlar valideynləri ilə o qədər vaxt keçirməyi xoşlamırlar. Onların daha çox maraq dairələrində olan öz yaşıları ilə münasibətləridir. Onlar virtual aləmdə daha çox zaman keçirilər. Az yaşılı uşaqlar isə daha çox valideynə ehtiyac duyurlar”. Psixoloq hesab edir ki, uşağı maraq dairəsine uyğun olaraq müəyyən kurslar təşkil olunmalıdır: “Dərs vaxtından asılı olmayaraq, həmin kurslar davam edir. Bunlar şahmat kursları, üzgüçülük və s. idman növleri olub. Əger uşaq kompüterə meyl edirsə, o, futbolla və yaxud kompüterin incəlikləri ilə bağlı hər hansı axtarışlara meyl etsə, yaxşı olar. Ancaq valideyn sanki uşağına oyuncuq alır, ancaq həmin oyuncاقla necə oynaması öyrətmir. Valideyn uşağı ilə zaman keçirməyi bacarmalıdır. Əlbəttə, uşaq evde bir oyuncاقla çox oynasa, bu da anormal haldır. Valideynin onu özü ilə parka, hər hansı gəzinti yerinə aparması məsləhətdir. Üstəlik, uşaqların yuxu və qidalanma rejimine də riayət olunmalıdır. Uşaqların asudə vaxtlarının təşkili üçün düşərgələrin olması da çox vacibdir”. Psixoloq hesab edir ki, valideyn övladı üçün doğru rejim qurmağı bacarmalıdır: “Əger uşaq boş qalırsa, təbii ki, sosial şəbəkəyə meyl edəcək. Xüsusən uşağı ünsiyəti zəifdirse, o, daha çox sosial şəbəkələrdə gününü keçirəcək. Əger uşaq virtual aləmə qəçirəsə, demək onun ünsiyət problemi var. Valideyn məktəbdə uşağının davranışını ilə maraqlanmalı, daim uşağının dostları, onların valideynləri və müəllimləri ilə əlaqə saxlamağalıdır. Valideyn uşağı ilə dost olmağa çalışmalıdır. Hətta, uşağı maraq dairəsine uyğun olaraq, psixoloq yardımına da ala bilər. Uşaq asudə vaxtını özə də səmərəli böle bilər”. Psixoloq hesab edir ki, uşaqların yeniyetməlik dönmədə internetə, sosial şəbəkələrə meyl etməsi təbiidir. Yəni buna tam məhdudiyyət qoymaq qeyrimükündür. “Yeniyetmə internetdə müsiqiye qulaq asa, kinolara baxa bilər. Təbii ki, biz pornoqrafik videoları nəzərdə tutmur ve tövsiyə etmirik. Ancaq bu şəkildə uşaqların film izləməsi və s. anormal hal deyil. Uşaq evdə qalıb nə etməlidir - ya televizora baxacaq, ya da oyuncاقları ilə oynayacaq. Amma eyni şəyə məşğul olmaq da onu bezdirir. Ona görə, uşaq daha çox çöle çıxmılmalıdır. O, valideyn nəzarəti altında 1-2 saat həyətdə zaman keçirmelidir. Hesab edirəm ki, uşaqların gündəlik rejimləri düzgün qurulsası, onların lazımsız əyləncələrə zamanı qalmaz”.

Təbii ki, “rəqəmsal nəsl” və ya “dövrün tələbi” deyib yan keçə bilmərik. Texnologiya biliklər, məşğuliyyətlərə yanaşı, böyükən nəslin mənəvi terbiyəsi ilə bağlı məsələ de düşünmək tələb edir. Bu isə təkcə ölkə üçün vətəndaş yetişdirən valideynin deyil, həm də təhsil məssisələrinin, vətəndaş cəmiyyətinin qayğısı olmalıdır. Həm də, təkcə tətil günlərində deyil, bütün il boyu...

**Təranə Məhərrəmova**